

MƏCMU GƏLİR HAQQINDA HESABAT

30.06.2018

(min manatla)

Mənfəət və zərər maddələri	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla
1	2
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi	16 851
a) Kreditlər üzrə faizlər, cəmi	16 071
a7) Nəqliyyat, cəmi	15 179
a7.3) Hava nəqliyyatı fəaliyyəti	15 179
a9) Ticarət sahəsinə kredit, cəmi	110
a9.5) Digərləri	110
a10) Digər qeyri-istehsal və xidmət sahələri	59
a13) Şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər, cəmi	723
a13.1) Yaşayış sahəsinin alınmasına	303
a13.5) Kredit kartları	78
a13.6) Digər	342
j) faizli nostro hesablar üzrə	1
k) digər faiz gəliri növləri	779
2. Faizlər və onlara bağlı xərclər, cəmi	6 923
a) depozitlər üzrə faizlər, cəmi	5 498
a3) fiziki şəxslərin müddətli depozitləri	5 444
a4) hüquqi şəxslərin müddətli depozitləri	54
b) AMB-nin kreditləri	261
e) beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə institutlarının kreditləri	82
g) digər maliyyə institutlarının depozitləri	1 082
3. Xalis faiz gəliri (zərəri)	9 928
4. Qeyri-faiz gəlirləri, cəmi	10 139
a) hesabların aparılması üzrə xidmətlərdən komissiyon gəliri	6 214
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir (itki), cəmi	3 479
b1) xarici valyuta ticarəti üzrə gəlirlər (itkilər)	3 726
b2) xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirlər (itkilər)	(247)
c) digər xidmət növlərindən komissiyon gəliri	426
g) digər qeyri-faiz gəlir növləri	19
5. Qeyri-faiz xərcləri, cəmi	15 154
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	2 239
a1) əmək haqqı	1 777
a2) mükafatlar	52
a4) sosial təminat xərcləri	410
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	2 245
b1) icarə haqları	1 404
b2) köhnəlmə (amortizasiya)	329
b3) əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri	260
b4) əsas vəsaitlərlə bağlı sair xərclər	252
c) göstərilmiş xidmətlər üzrə haqq və komissiya xərcləri	1 767
d) digər qeyri-faiz xərclərinin sair növləri	8 903
6. Əməliyyat mənfəəti (zərəri)	4 912
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər), cəmi	(7 613)
a) kredit və depozit itkiləri üzrə ehtiyata ayırmalar	(7 719)
d) digər aktivlər üzrə ehtiyata ayırmalar	(184)
e) balansdankənar aktivlər üzrə ehtiyata ayırmalar	290
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər)	12 525
10. Vergilər ödənilənədək mənfəət (zərər)	12 525
11. Mənfəətdən vergilər	269
12. Xalis mənfəət (zərər) (sətir 10 çıx sətir 11)	12 256